

İnsanlığa qarşı törədilmiş dəhşətli cinayət



Xain hayların türk xalqlarına qarşı yönəltidiyi düşməncilik siyasetinin tarixi 200 ildən çoxdur. Bu hadisələrin üstündən əsrlər, illər keçməsinə baxmayaraq, xalqımız ağır işgəncələri, soyqırımlarının qurbanları olmuş günahsız insanların xatirəsini unutmur. Ermənilərin biza qarşı törətdiyi vəhşiliklər millətin qan yaddaşında əbədi yer tutub və gələcək nəsillərə ötürüllür. Tariximizə qanlı hadisələrdən biri kimi həkk olunan 31 mart soyqırımından 106 il ötür.

Daşnak erməni silahlı dəstələri 1918-ci il 30 mart - 3 aprel tarixlərində Bakı şəhəri və Bakı quberniyasının müxtəlif bölgelərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırımı törədiblər. Ermənilərin bu vandal aktı nəticəsində minlərlə azərbaycanlı qətlə yetirilib və ya itkin düşüb.

1917-ci ildə şimal qonşumuz Rusiyada baş verən fevral və oktyabr dövlət çevrilişlərindən məharətə istifadə edən ermənilər öz iddialarını bolşevik bayraqı altında reallaşdırmağa cəhd etdilər. Bakı Kommunası 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şəhəri altında Bakı quberniyasını

azərbaycanlılardan təmizləmək üçün mənfur planların icrasına başladı. Ermənilər binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incisi hesab edilən İsmayılliyyə binasını dağıdaraq yandırdılar. Cümə və Təzəpir məscidlərinin minarələri Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində ağır zədə aldı. Bununla kifayətlənməyən xain düşmən karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərinə od vurdular.

Əslində Ermənistən o zaman Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə etdi. Nəticədə Zəngəzur və Azərbaycan torpaqlarının bir hissəsində Ermənistən SSR adlı ölkə yaratdılar. Bundan sonra azərbaycanlıların həmin ərazilərdən deportasiya edilməsi siyaseti daha da genişləndirildi. Xain düşmən SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistən SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və bunun əsasında 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütłəvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.

Azərbaycan Xalq Cümhuriyyəti 1919 və 1920-ci ildə mart ayının 31-ni Ümummülli mətəm günü elan etdi. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra isə prezident Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanla bu hadisələrə siyasi qiymət verildi. Beləliklə, soydaşlarımızın ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi olaraq 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi elan edildi. Heydər Əliyev Fondu-nun Mart qırğınları ilə bağlı maarifləndirmə

kampaniyası dünyanın bir çox şəhərlərində keçirilir. Fondu hazırlayıb nəşr etdirdiyi kitab və bukletlər, soyqırımı aktlarını eks etdirən fotoşəkillər dünya ictimaiyyətinə çatdırılır. Son dövrlərdə bu sahədə aparılmış araşdırılmalar sayesində çoxlu yeni faktlar üzə çıxıb. Araşdırımlardan məlum olub ki, 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamile məhv edilib. Həmçinin Quba şəhərində kütłəvi məzarlıq tapılıb. 2007-ci ilin iyulundan Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları həmin kütłəvi məzarlıqda geniş tədqiqat işlərinə başlayıb və 2008-ci ilin sentyabrında proses başa çatıb. Məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib və müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları tapılıb. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yiğcam halda yaşayan lezgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də vəhşicəsinə qətlə yetirilib.

Ermənistən tərəfinin istər uzaq, istərsə də yaxın keçmişdə Azərbaycana qarşı zorakılıq aktları həyata keçirdiyi eksər hallarda selektiv yanaşma səbəbindən gözardı edilib. 1988-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı törədilmiş təxribat xarakterli qırğınılar nəticəsində Qarabağ və ona bitişik 7 rayonu işgal edildi. Dövlətimizin 20 faiz əraziləsi zəbt edilmiş, yüz minlərlə soydaşımız qacqın və məcburi köçküñ vəziyyətinə düşmüşdü. Amma mövcud ikili standartlar nəticəsində hələ də bəzi dövlətlər Ermənistən işgalçılıq siyasetini qəbul etmək istəmir. Sözdə insan hüquqlarının qorunmasına xidmet edən beynəlxalq təşkilatlar, həmçinin BMT, ATƏT kimi qurumların işgalçi dövlət barəsində qəbul etdiyi qətnamə və qərarlar isə sadəcə kağız üzərində qalır. Rəsmi Bakı keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həlli-nə tərəfdar olsa da Ermənistən öz xəbis niyyətindən heç vaxt dönmədi. Bu kimi faktlar İkinci Qarabağ savaşının baş verməsinə zəmin yaratdı. 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən müharibədə Azərbaycan qələbə çaldı və ədaləti bərpa etdi. Ötən ilin sentyabrında baş tutan lokal antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam təmin olundu. Bütün bunlar bir daha ölkəmizin gücünü dünyaya göstərdi. Bu gün dünyanın aparıcı dövlətləri respublikamızı etibarlı tərəfdəş kimi tanıyor, ölkə başçımıza böyük hörmətlə yanaşırlar.

Nəzrin ELDARQIZI,
"Respublika".

